

**AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ AUDİTOR FƏALİYYƏTİ İLƏ
MƏŞĞUL OLMAQ ÜÇÜN HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRƏ AUDİTORLAR PALATASI
TƏRƏFİNDƏN VERİLMİŞ LİSENZİYANIN MÜDDƏTİNİN UZADILMASI HAQQINDA
ƏSASNAMƏ**

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar" a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 yanvar tarixli 9 sayılı qərarına uyğun olaraq, hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə verilmiş lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

1.2. Hüquqi və fiziki şəxslərin lisenziyasının qüvvədə olma müddətinin başa çatmasına bir ay qalmış Azərbaycan Respublikası Auditorlar Palatasının müvafiq departamenti tərəfindən lisenziyanın qüvvədə olma müddətinin başa çatması barədə onlara yazılı xəbərdarlıq edilir.

II. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması

2.1. Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə verilən lisenziyanın qüvvədə olma müddətinin uzadılması üçün lisenziyanın müddətinin başa çatmasına 15 gün qalmış hüquqi şəxs tərəfindən Auditorlar Palatasının Auditin təşkili və informasiya departamentinə aşağıdakı sənədlər təqdim edilməlidir:

2.1.1. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması üçün müəyyən olunmuş formada ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

- hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

2.1.2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.3. xarici hüquqi şəxslərin filialı (nümayəndəliyi) üçün – Azərbaycan Respublikasında filial (nümayəndəlik) yaradan hüquqi şəxsin öz ölkəsində auditor fəaliyyəti göstərmək hüququnu təsdiq edən sənədin və filialda (nümayəndəlikdə) fəaliyyət göstərəcək auditorların lisenziyasının müvafiq qaydada təsdiq edilmiş surətləri;

2.1.4. ərizəçinin vergi orqanı tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2.1.5. ərizəçinin dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. müəssisənin təsis sənədlərinin surəti;

2.1.7. təsis protokolundan çıxarış;

2.1.8. hüquqi şəxs yaradarkən dövlət qeydiyyatından keçmiş təsisçilər dəyişibsə, dəyişiklik haqqında dövlət qeydiyyatına təqdim edilmiş protokolun surəti.

2.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması üçün ərizəçidən bu Əsasnamədə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziyanın müddətinin uzadılması üçün təqdim olunmuş ərizə və bu Əsasnamədə nəzərdə tutulan sənədlər Auditorlar Palatasının müvafiq departamentində xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir həftədən gec olmamaqla lisenziya müddətinin uzadılması haqqında müvafiq qaydada qərar qəbul edilir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 (üç) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Bu Əsasnamədə göstərilən əsaslarla lisenziyanın müddətinin uzadılmasından imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziyanın müddətinin uzadılmasından aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Əsasnamədə nəzərdə tutulmuş bütün sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. lisenziyanın müddətinin uzadılması üçün təqdim olunmuş sənədlər "Auditor xidməti haqqında" və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və bu Əsasnaməyə zidd olduqda;

2.4.4. lisenziyanın müddəti başa çatdıqdan sonra sənədlər təqdim edildikdə;

2.4.5. ərizəçi əvvəllər auditor fəaliyyəti göstərmək üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya müddətinin uzadılmasında imtinaya əsas olmuş halları aradan qaldırıdıqdan sonra lisenziyanın müddətinin uzadılması üçün bu Əsasnaməyə uyğun olaraq Auditorlar Palatasına müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müddəti bitdikdən sonra lisenziyanın uzadılması üçün edilmiş müraciətə baxılmır.

2.7. Müddəti bitmiş lisenziya etibarsız sayılır, bu barədə 3 gün müddətində vergi və ədliyyə orqanlarına məlumat verilir, mətbuatda elan dərc edilir.